



Zəngəzur dəhlizinin əhəmiyyəti böyükdür

Azərbaycan tranzit və logistika imkanlarını genişləndirir

Dünya iqtisadiyyatında koronavirus pandemiyası ilə əlaqədar yeni reallıqlar yaranıb. Belə ki, məhsul və xidmət sahələrində sürətlə qiymət artımı müşahidə edilir. Bu zəncirvari bahalaşmanın bir həlqəsi də dəniz və sitəsilə ticarətin həyata keçirilməsində özünü göstərir. Hazırda dünya ticarətinin təxminən 80 faizi okean və dənizlərin üzərindən aparılır. Bu bahalaşma istehsalçılarla yanaşı, alicilar üçün də müşkülə çevrilib.

Təbii ki, hər bir problem yarandıqda ondan çıxış yolu axtarılır. Hazırda dünya ölkələri daşınmaların daha ucuz olan quru və dəmir yolu ilə həyata keçirilməsinə maraq göstərir. Bunun üçün mövcud və alternativ marşrutların imkanları araşdırılır. Belə olan halda Bakı-Tbilisi-Qars dəmir yoluğun əhəmiyyəti daha da artacaq. Zəngəzur dəhlizinin açılması ilə həm "Şərq-Qərb", həm də "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin imkanları genişlənəcək. Belə ki, nəqliyyat dəhlizlərinin şaxələnməsi onun etibarlığını artırın mühüm faktordur.

Ermənilər və onların havadarları Zəngəzur dəhlizinin açılmasına hər vəchlə mane olmaq istəyirlər. Bu da səbəbsiz deyil. Çünkü Zəngəzur dəhlizinin açılması Azərbaycanla Türkiyənin dünyada siyasi əhəmiyyətini daha da artıracaq. Bununla yanaşı, hər iki ölkəyə dündəyə gedən siyasi proseslərə təsir göstərmək imkanı da qazandıracaq. Həmin qüvvələrə Prezident İlham Əliyev qəti şekilde xəbərdarlıq edərək demişdir: "İndi Ermənistən Zəngəzur dəhlizinin açılmasına əngəl törətmək isteyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları, məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istəyimizə nail olacaq".

Prezident İlham Əliyevin qətiyyəti qarşısında Ermənistən geri addım atmağa məcbur oldu. Artıq qonşu ölkədə Zəngəzur dəhlizinin açılmasının vacibliyi və onun Ermənistənə da fayda gətirəcəyi barədə bəyanatlar verilir. Azərbaycan dövlətinin tələbi və böyük güclərin bu işə olan marağı qarşısında Ermənistən Zəngəzur dəhlizinin açılması ilə razılışmağa məcbur oldu. Baxmayaraq ki, bu ölkədə mövcud müxalif siyasi qüvvələr və bəzi iqtidar nümayəndələri buna mane olmağa cəhd göstərirdilər.

Zəngəzur dəhlizinin əhəmiyyəti böyükdür

Azərbaycan tranzit və logistika imkanlarını genişləndirir



Övvəli 1-ci sah.

Prezident İlham Əliyev oktyabrın 26-da Zəngilanın Ağalı kəndində Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi tədbirdə verdiyi bəyanatında demişdir: "Bu gün burada, Zəngilanda olarkən tebii ki, biz Zəngəzur dəhlizi haqqında da-nışmasaq düzgün olmaz. Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiye Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir".

Həmin tədbirdə Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan da

Zəngəzur dəhlizinin əhəmiyyətini vurğulayaraq demişdir: "Buraya gəl-məzdən əvvəl Füzulinin bir tərəfdən Şuşa, digər tərəfdən də cənub sərhədi boyunca Ağbənd, gələcəkdə isə, inşallah, Naxçıvan ilə birləşdirəcək yolların inşa edildiyini gördük, işçi qardaşlarımızla görüşdük. Bu yollar bölgədə çoxtərəfli daşımaların əsasını təşkil edəcək. Füzulidə də bildirdiyim kimi, bu qədər qısa müddətdə bölgənin bərpası istiqamətin-də görülən işlər həm Azərbaycan, həm də regionumuz üçün qürurverici və ümidi vericidir".

Vətən mühəribəsində qazandığı-mız tarixi qələbə ölkəmiz üçün yeni inkişaf perspektivləri açmaqla yana-şı, həm də onun dünyadakı siyasi çəkisini daha da artırdı. Məsələn,

nəqliyyat sahəsində əldə edəcəyi-miz yeni Zəngəzur dəhlizi ölkəmizə böyük imkanlar qazandıracaq. Belə ki, Çinin dünyaya açılma siyasetinin beynəlxalq aləminin diqqət mərkəzin-de olması faktıdır. Avropa İttifaqı da Çinlə iqtisadi əlaqələrə böyük əhəmiyyət verir. Çünkü Çin hazırda dün-yanın nəhəng ixracatçılarından-dır və dünya bazarına ildə təxminən 2 trilyon 400 milyard dollar dəyərində məhsul çıxarırlar. Bu səbəbdən də ye-ni nəqliyyat marşrutlarının yaradılması barədə təşəbbüsə çıxış edir. Xatırladaq ki, Çinin Avropa ilə ticarət dövriyyəsinin dəyəri 1 trilyon dollara yaxındır. Buna görə də Avro-pa ilə mal mübadilesində yeni yollardan biri olan "Şərqi-Qərb" nəqliyyat dəhlizinə böyük əhəmiyyət verilir.

Məlumdur ki, hazırda dünya ölkələri müxtəlif marşrutlar əldə etmək üçün qızığın iqtisadi və siyasi mübarizəyə başlayıblar. Çünkü yüksək haradan keçərsə, o ölkə tranzit ərazi kimi milyardlarla dollar gelir əldə edəcək. Prezident İlham Əliyev bu sahədə də vaxtında lazımı tədbirlər görüb. İndi bizim nəhəng Xəzər Dəniz Donanmamız var. Donanmanın tərkibində Xəzərin şərqi sahilindən qərb sahilinə yük daşımış üçün bərə gəmilərimiz də kifayət qədərdir.

İkincisi, Ələt Beynəlxalq Ticarət Limanında böyük gəmilərin yan ala-raq yükünü doldurub-boşaltması üçün hər cür şərait yaradılıb. Üçüncüsü isə, bu yüklerin Avropaya daşınması üçün Bakı-Tbilisi-Qars də-

mir yolu çəkililib. Bu yolun da çəkil-məsənin təşəbbüsçüsü Prezident İlham Əliyevdir. Üstəlik, maliyyələş-dirməsini Azərbaycan dövləti həya-ta keçirib.

Yaşadığımız əsrde ölkələr arası-gında gedən rəqabətdə siyasi amil-lər deyil, iqtisadi maraqlar əsas rol oynayacaq. Bu səbəbdən ölkəmiz həmin rəqabətdən üstün çıxacağına şübhə yoxdur. Çünkü Çinlə Türkiye arası yüksək maddəti bir aydan 12 güne enib. Daşınmanın müddətinin belə azalmasında Azərbaycanın vaxtında icra etdiyi nəhəng infrastruktur layihələri mü-hüm rol oynayır.

Bu baxımdan noyabrın 10-da im-zalanmış məlum sənədə Prezident İlham Əliyevin tələbi ilə ilk baxışda Dağlıq Qarabağ münaqışasına aid olmayan, lakin ölkəmiz və region üçün çox vacib olan 9-cu maddenin salınması mühüm diplomatik qələbe sayılmalıdır. Həmin maddə Naxçıvanla birbaşa əlaqənin bərpasına imkan verir ki, bu da, ilk növbədə, muxtar respublikanın nəqliyyat blo-kadasından çıxmazı deməkdir.

Azərbaycandan Naxçıvana də-mir yolu əlaqəsinin bərpası həm də "Şərqi-Qərb", "Şimal-Cənub" dəhlizləri ilə bağlı yeni şərait yaradır. Prezident İlham Əliyevin bu siyasi gedisi gələcəyə hesablanmış nəhəng geosiyasi və iqtisadi layihə kimi mühüm əhəmiyyət daşıyır. Çünkü marşrutun fəaliyyətə başlaması Azərbaycanın mövcud nəqliyyat ölü-rütü imkanlarını daha da artıracaq. Bu, ölkəmizə geniş iqtisadi imkanlar-la yanaşı, böyük siyasi dividendlər getirəcək. Əvvəla ona görə ki, Azərbaycan-Naxçıvan marşrutu mövcud Bakı-Tbilisi-Qars dəmir yolu marşrutundan 344 kilometr qıсадır və bu həm yük göndərən, həm də yük qəbul edən tərəflər üçün çox sərfəlidir. Dövlətlərarası ticarətdə bu faktora xüsusi önem verirlər, çünkü məsafə qısalıqla daşınma xərcləri ucuzlaşır. Digər mühüm əhəmiyyət daşıyan fakt isə odur ki, alternativi çox olan hər bir marşrut daha etibarlı sayılır. Məsələn, hər hansı bir səbəbdən - istər siyasi, istərsə də təbii, yaxud tex-nogen qəzalar üzündən Bakı-Tbilisi-Qars marşrutu fəaliyyətini dayandırırsa, yüklerin Cindən Avropaya daşınması üçün Azərbaycan-Naxçıvan-Türkiyə marşrutundan istifadə etmək mümkün olacaq.

Məlumdur ki, Azərbaycan "Şərqi-Qərb", "Şimal-Cənub" və "Şimal-Qərb" nəqliyyat dəhlizləri kimi regional bağlandıda mühüm mövqeyə malikdir. Ölkəmiz artıq Avrasiyanın əsas və etibarlı nəqliyyat və logisti-ka mərkəzlərindən birinə çevrilib. Dünyanın bir çox ölkələri bu reallığı qəbul edib Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığı üstünlük verir. Qeyd etdiyimiz kimi, vaxtile bize siyasi əngel töredən ölkələr in-di iqtisadi əməkdaşlığı can atırlar.

**Rüstəm KAMAL,
"Azərbaycan"**